

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 254/2

10 sentyabr 2014-cü il

**Sərbəst auditorlar və auditor təşkilatlarının 2014-cü ilin
I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarının təhlili və müvafiq
icmalın hazırlanması barədə**

Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş hesablara dair icmalın hazırlanması» barədə 1.10-cu bəndinə uyğun olaraq, Analitik informasiya və təhlil şöbəsi tərəfindən hazırlanmış «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş illik hesablara dair icmalın hazırlanması» barədə məruzəni müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş hesablara dair müvafiq icmal» nəzərə alınsın (əlavə olunur);

2. Analitik informasiya və təhlil şöbəsinə (R.Cəfərli) tapşırılsın:

2.1. Təqdim olunmuş 2014-cü ilin I yarımilliyi üzrə hesabatlar əsasında ətraflı təhlili məruzə və tövsiyələr hazırlanaraq oktyabr ayının 1-dək təqdim edilsin;

2.2. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən hesabatların elektron qaydada qəbulu və emalı ilə bağlı auditor təşkilatları və sərbəst auditorlar üzrə fərdi kodlar 1 (bir) ay müddətinə hazırlanıb tətbiq olunsun;

2.3. Xarici ölkələrin audit təcrübəsi nəzərə alınmaqla, sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının filialları (və ya nümayəndəlikləri) tərəfindən tərtib edilmiş onların fəaliyyətlərini əks etdirən yarımillik (illik) hesabatların təqdim edilməsi barədə yarımillik hesabatlar üzrə may ayının 1-dək, illik hesabatlar üzrə isə dekabr ayının 1-dək xəbərdarlıq məktublarının göndərilməsi təmin edilsin;

3. 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlilinin nəticəsi olaraq Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq olunmuş «Sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasının və ona əlavənin tərtib edilməsinə dair Təlimat»ın tələblərinə riayət etməyən sərbəst auditor – Eminov Otello Zəkəriyyə oğluna Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (28.06.11-ci il tarixli SA/306 -047501saylı lisenziya) hesabat və 2014-cü ilin II rübü üzrə gündəlik təqdim edilənədək dayandırılın;

4. Auditin təşkili və tənzimlənməsi idarəsinə (M.Hacıyev) tapşırılsın:

4.1. Sərbəst auditor - Eminov Otello Zəkəriyyə oğluna Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziya) dayandırılması ilə bağlı qərarın icrası istiqamətində müvafiq tədbirləri həyata keçirsin;

5. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV